

Bu gün televiziya kanalları artıqla ədəbi, əyləncəli, dram, publisistik və s. verilişlər öz rəngarəngliyi ilə fərqlənir. Saydığımız verilişlərin hər biri özünəməxsus üslub və janr keyfiyyətlərinə malikdir. Ədəbi-dram verilişlərinin bir növü də ədəbi portretlərdir. Ədəbi portret dedikdə, ilk önce hər hansı bir şair, yazıçı, istərsə də dövlət xadimi haqqında hazırlanan verilişlər nəzərdə tutulur. Portret həm də bədiiləşdirilmiş həqiqətdir. Hər hansı bir şəxsiyyətin və ya həyat hadisəsinin nece gəldi təsvir edilməsi ilə portret yaratmaq mümkün deyil. Hər bir sənətkarın və ya şəxsiyyətin portret yaradıcılığını onun dünyagörüşü, fikirləri, ideyaları ilə birgə tədqiq etmək lazımdır. Söyü gedən şəxsiyyətin fealiyyəti, onun dramatizmə dolu hayatı, tarixi məbarizeleri açılıb göstəriləlidir. Bu da hazırlanmış verilişin daha baxımlı olmasına götürir çıxaracaqdır. Hazırlanmış verilişin inandırıcılığına nail olmaq üçün müxtəlif ideya-estetik prinsiplərdən, müasir metod və üsüllərdən, emosional-hissi ifadə vasitələrindən və digər bədii təsvir elementlərindən düzgün istifadə edilməlidir.

Ədəbi-dram verilişlərinin portret janrı insanı obrazlı şəkildə təcəssüm etdirmək, və canlandırmadan ibarətdir. Portret janrı

verilişlərin sənətkarlıq cəhətdən bitkinliyi, tamlılıq tamaşaçı diqqətini cəlb etməyə gətirib çıxara bilər. İnsan təfəkkürü obyektiv aləmin, ictimai həyatın derki ilə bağlı olduğundan hazırlanan hər bir veriliş də yarandığı dövrün ictimai mühiti ilə səslesir, onun müxtəlif cəhətlərini eks etdirir. İctimai həyatın nöqsanlarını üzə çıxardır, xeyir-xahlıqı alqışlayır, pisliklərə nifrat oyadır, kütłələri mübarizəyə ruhlandırır. İctimai mühitə təsir etmek üçün incəsənət və mədəniyyət ilk növbədə həmin mü-

Televiziyada ədəbi portretlər



Elmi-texniki inqilabın ən yeni natiyət-ləti əsasında meydana gəlmış televiziya üzən illər ərzində dərin estetik məzmun kəsb etmiş, eyni zamanda cəmiyyətin bütün sahələrinə nüfuz etmişidir. Kütlövi informasiya vasitələrinin, xüsusi televiziyanın meydana gəlməsi, yeti, rölu və inkişafı əsl sənət hadisəsinə çevrilmişdir.

hitin xarakterini, real mənzərəsini yaradır. Təsvirin reallığına, inandırıcılığına əlvan obrazlar sistemi ilə, xarakterlerin tamlığı, bədii təsvir vasitələrinin zənginliyi ilə nail olmaq mümkündür.

Portret janrlı televiziya programı müəyyən ssenarist tərəfindən ssenariləşdirilir. Ssenarist xüsusi bədii lövhələr vasitəsilə obrazın daxilini, həyat və yaradıcılığını açır. Rejissor isə obrazın xarakterini göstərməklə portretin yaşadıgı dövrün və mühitin mənzərəsini yaradır.

Rejissor bu zəmində olan həyat hadisələrini və real faktları ümumiləşdirərək, ən mühüm həyat materialını öz ideya istiqamətinə uyğun canlandırmaqla portret yaratmağa nail olur. Əsl portret nəinki daxili-

psixoloji məzmunu, həm də dövrünü daxili mühiti ilə birlikdə rejissorun emosional, intellektual aləminin ümumiləşmiş obrazıdır.

Cox təssəflə qeyd etmək istərdim ki, bəzi rejissorlar hazırladıqları verilişin dərinliyinə getməyib, çox asan üsuldan istifadə edirlər. Ədəbi portretlər silsiləsindən çəkilmiş verilişlər və onların rejissorları haqqda qeydlərimi növbəti məqalələrimdə sizə çatdıracağam.

Portret janrı estetik idealın təcəssümüdür. Bədililik, estetiklik televiziyanın ilk qanunlarından biri sayılır. Hər bir veriliş estetik cəhətdən yüksək olmalıdır ki, baxımlı, duymulu olsun, eyni zamanda tamaşaçılara rəngarəngliyi və rüyadır.

Aygün Abbasova,
ADMİU-nin magistrı

Ədəbiyyat

1. Tovsmənörov G.A. Zerkalo sənəti: o profəsionini rejissoru. L. "İskusstvo", 1980.

2. Dadaşov A.Ə., Məhərrəmov Q.M. Televiziya və radio tamaşaları. B. "Təhsil", 1999.

3. Kozakov M.C. Kogda naşupano zərino obraz (Aktor na televiedeniye). M.1976.

4. Əliyev A. Azərbaycan televiziya teatrinin inkişaf mərhələləri. "Mədəni-maərif işi" jurnalı 2007, №1/2.